



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

A.S.Puşkin

# QIZIL XORUZ

nağılı





A.S.Puşkin







# Qızıl Xoruz

## nağılı


3



eçmişdə bir səltənətdə,  
Bir bilinməz məmləkətdə  
Dadon adlı çar yaşardı,  
Gənc yaşından qəzəbkardı.  
Qan uddurur qonşulara,  
Heç vermirdi hərbə ara.  
Günlər keçdi, qocaldı çar,  
Dedi: — «Yetər vuruşmalar!»  
Yorulmuşam rahatlanım  
Qoy dincəlsin bir az canım  
Ancaq indi qonşuları  
İncidirdi qoca çarı.  
Ölkəsini hücumlardan  
Qorumaqçın bu hökmran  
Saxlayaydı gərək ordu  
Çox da asan deyildi bu  
Yatmasa da sərkərdələr,  
Qazanmırkı heç bir zəfər.  
Cənubdan hərb gözlənirkən,  
Şərqdən gəlib qoşun birdən.  
Basilinca düşmən burda  
Coşur, hücum edir sudan.  
Çar fikirdən düşdü dərdə,  
Oyaq qaldı gecələr də.  
Dedi: — «Bu bir həyat deyil,  
Bir an canım rahat deyil».  
Bir münəccim vardı, ona  
Məktub yazdı yana-yana.  
Dərdə dərman istədi çar,  
Münəccimi tapıb çapar;  
Bu məktubu verdi ona,  
Çağırkı çar sarayına.

M

ünəccim də gəldi haman  
 Çıxardıb öz torbasından  
 Qızıl xoruz verdi çara,  
 Sonra dedi hökmdara:  
 — «Bunu qoy bir mil üstünə  
 Heç kəs hiylə gəlməz sənə  
 Ara sakit olan zaman  
 Xoruz baxar səs salmadan.  
 Lakin qonşu ölkələrdən  
 Sənə hücum olsa birdən,  
 Ya üstünə gəlsə düşmən,  
 Ya qopsa bir başqa tufan,  
 O bir anda işi anlar,  
 Qanad çalar bərkdən banlar».   
 Çar vəd etdi çox simuzər,




Nə az, nə çox dağlar qədər..  
 Lovğa-lovğa basdı dilə,  
 Sonra dedi sevinc ilə:  
 — «Qəlbindən nə keçsə, həmən  
 Öz işim tək görərəm mən».




İzil xoruz gecə-gündüz,  
 Mil üstündə oturub düz  
 Qoruyurdu sərhədləri,  
 Görəndə bir hərb əsəri  
 Xoruz dərhal oyanırdı.  
 Həmin səmtə dolanırdı.  
 Banlayırdı: «Quqquluqu»,  
 Çar, almasın səni qorxu  
 Sonra çalıb yenə qanad



Deyirdi: — «Sən asudə yat».  
 Qonşular da çəkinirdi,  
 Hərb etməyib çəkilirdi.  
 Tapılmışdı dərdə çara,  
 Batmırıdı bir kimsə çara.



**B**ir-iki il keçdi belə.  
 Xoruz durdu sakinliklə.  
 Bir gün çarı oyadaraq  
 Sərkərdələr söylədi: — «Qalx,  
 Dərd üz verib ölkəmizə!»  
 — «Nə var, nə olmuşdur sizə?»  
 Əsnəyərək soruşdu çar...  
 Sərkərdələr, pəhləvanlar  
 Dedilər ki, «xoruz yenə  
 Səs-küy salır dönə-dönə.  
 Paytaxta üz verib kədər,  
 Nigarandır bütün şəhər».«  
 Çar yanaşdı pəncərəyə,  
 Qorxa-qorxa baxdı göyə.  
 Gördü durub mildə, dümdüz  
 Şərqə tərəf baxır xoruz



Qanad çalır; qışqırdı çar:  
— «Tez atlanın, görün nə var!»  
Dadon çarın böyük oğlu  
Qoşun alıb tutdu yolu.  
Xoruz susdu, kəsildi səs,  
Çar da aldı rahat nəfəs.



**K**eçdi səkkiz axşam, səhər,  
 Ordudan yox hələ xəbər,  
 Başlanıbmı vuruşmalar  
 Ya hələ yox? Bu haqda çar  
 Almayıbdı bir məlumat.  
 Xoruz yenə çaldı qanad  
 Bərk banladı. Tez hökmran  
 Ordusuna verdi fərman  
 Böyüünün köməyinə  
 Getdi kiçik oğlu, yenə  
 Xoruz susdu, keçdi günlər,  
 Keçdi səkkiz axşam, səhər,  
 Gedənlərdən yoxdu xəbər,  
 Nahaq yerə gözlədilər.  
 Xoruz yenə qanad çaldı,  
 Bəpk banladı, səs ucaldı.  
 Dadon qoşun çəkdi səf-səf,  
 Tez yollandı Şərqə tərəf.





rdu getdi gecə-gündüz,  
Gücdən düşdü, qaldı gücsüz.  
Nə bir vuruş, nə bir məzar,  
Nə ordugah görmədi çar;  
Dərin-dərin fikrə daldı,  
Belə işə heyran qaldı,  
Səkkizinci günü səhər  
Bir dik dağa yetişdilər.  
Gördülər bir ipək çadır;  
Sakit yerdə bir tək çadır,  
Sağ yanında uzun dərə.  
O dərədə düşüb yerə  
Qırılıbdır qoşun-ləşkər.  
Öyrənməkçin doğru xəbər  
Tez çadıra yollandı çar.  
Gördü qorxunc mənzərə var:  
İki oğlu düşüb səssiz,  
Dəbilqəsiz və zirehsiz,  
Bir-birinə qılinc sancıb,  
Kəhərləri çölə qaçıb.  
O sahibsiz harın atlar,  
Çəmənlərdə gəzib, otlar.  
Çar elədi çox ahu-zar  
Söylədi ki: —«Ah, balalar,









Ömrüm, günüm olsun qara.  
 Şahinlərim düşdü tora.  
 Dərd əlindən yanır könlüm,  
 Son günümdür, gəlir ölüm»,  
 Hamı etdi şivən, fəğan.  
 Inildədi, ağladı qan  
 İnildədi çöl, dərə, dağ.  
 Çadır lay-lay açıldı, ah!..  
 Şamaxı şahının qızı,—  
 Gözəlliyyin şən ulduzu  
 Təzim etdi Dadon çara.  
 Baxan kimi bu nigara  
 Günəş görsə gecəquşu  
 Necə gedər ağlı huşu  
 Ağlı, huşu getdi çarın,  
 Təzə ölmüş oğulların,  
 Matəmini unutdu çar.  
 Dadon çarı gözəl nigar  
 Qarşılıdı çox hörmətlə,  
 Gülər üzlə, məhəbbətlə  
 Taxıb qoluna qolunu,  
 Çadırına çəkdi onu.  
 Otupmağa yer göstərdi,  
 Hər cür dadlı yemək verdi,






Uzanmaqçın, bir zərxara  
Taxt göstərdi xanım çara.  
Burda qaldı çar bir həftə,  
Gecə, gündüz oldu kefdə.  
Qız eylədi cadu ona  
Çar tutuldu əfsununa.

**A**xır gəldi, çatdı səfər,  
 Hazırlaşdı qoşun, ləşkər.  
 Gənc qızı da apardı çar,  
 Yola düşdü pəhləvanlar,  
 Çardan qabaq getdi xəbər,  
 Yayıldı çox şayiələr.  
 Şəhər əhli dəstə-dəstə,  
 Dayanmışdı yolun üstə.  
 Arabanın arxasında  
 Qaçır uşaq, cavan, qoca  
 İzləyirlər Dadon çarı.  
 Gətirdiyi nazlı yarı...  
 Gedə-gedə, çar da hərdən  
 Salamlardı xalqı; birdən




Sağ tərəfə baxan kimi,  
 Gördü dostu münəccimi.  
 Qu quşu tək geyinib ağ,  
 O qoymuşdu şış bir papaq.  
 Çar söylədi: — «Ata, salam!  
 Nə əmrin var mən hazırlam».  
 Münəccim tez verdi cavab:  
 — «Artıq gəlib çatıb hesab,  
 Yadındadır, a dostum çar,  
 Aramızda şərtimiz var,  
 İlk arzumu öz arzun tək  
 Bitirəsən dərhal gərək;  
 Bu şahzadə gözəli sən  
 İndi mənə verməlisən».  
 Çar heyrətlə dedi: — «Şeytan  
 Çıxarıbdır səni yoldan?  
 Gör fikrindən keçir nələr,  
 Qoca, ağlın yoxdur məgər?  
 Doğrudur ilk görüşürkən  
 Sənə vədə vermişdim mən.  
 Hər işdə sərhəd var, ancaq  
 Məni tanı, gör kiməm, bax,  
 Məndən istə pul, boyarlıq,




Şahanə at, yarımcarlıq». Münəccim söylədi: — «Sərvət, Rütbə lazım deyil, fəqət Bu şahzadə gözəli sən Gərək mənə pay verəsən». Eşidincə bu sözü çar Tüpürərək dedi: — «Kaftar, İltifat görməzsən daha! Gəl özünü nahaq yorma Gəl, sağ ikən rədd ol burdan... Yoldan çəkil qoca şeytan!»



oca etmək istədi bəhs,  
Şahlarla bəhs etmək əbəs.  
Vurdu ona çar əsanı,  
Yerə yıldı o qocanı.  
Həlak oldu qoca bədbəxt,  
Qorxdu bundan bütün paytaxt.  
Qız dedi: Bu deyil günah  
Bərkdən güldü: ha-ha-ha-ha.  
Dadon tutqun olsa belə



Gülümsədi o gözələ,  
Yollandılar tez şəhərə.  
Bir səs qalxdı, birdən-birə  
Uçdu gəldi qızıl xoruz,  
Qondu çarın başına düz.  
Bərk çırpındı, səs-küy saldı,  
Dadona bir dimdik çaldı.





Çar yıxıldı arabadan,  
Bir ah çekdi, tapşırdı can.  
İtdi gözdən şahzadə qız,  
Ondan xəyal qaldı yalnız.  
Nağıl yalan olsa da bax.  
Bir dərs alar ondan qoçaq!





Александр Сергеевич Пушкин

## СКАЗКА О ЗОЛОТОМ ПЕТУШКЕ

(На азербайджанском языке)

Тərcümə edəni: Mehdi Seyidzadə

Redaktoru: E. Rəhimov

Bədii redaktoru: Y. Ağayev

Texniki redaktoru: S. Həbibzadə

Korrektoru: D. Məlikova

Yığılmağa verilmiş 13/X-1971-ci il. Çapa imzalanmış 5/XI 1971  
Kağız formatı 60x90 1/8 çap v. 3. Sifariş № 6491. Tirajı 100000.  
Qiyməti 24 qəp.

---

Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Mətbuat Komitəsi  
«Gənclik» nəşriyyatı, Bakı, Hüsnü Hacıyev küçəsi, 4

---





Çapa imzalanmışdır: 25.03.2016.

Formatı: 60x84 1/8.

Həcmi: 3 ç.v.

Sifariş 7.

Tiraj: 500.

Kitab "Nağıl Evi-N" mətbəəsində  
offset üsulu ilə çap olunmuşdur.

*Təkrar çap zamanı ilk nəşrin  
kitab göstəriciləri olduğu kimi saxlanılmışdır*

Bərpa nəşr

Bakı-2016

